

**2023-cü il üçün BNF "İcazə"lərinin (ANNK jurnalları) bölgüsündə iştirak etmək üçün  
Keyfiyyət Xartiyasının tələblərinə uyğun olaraq, siyahıda göstərilən sənədlərin**

**SİYAHISI**

- Ərizəçi hüquqi şəxs olduqda, **hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti**;
- Ərizəçi fiziki şəxs olduqda, **şəxsiyyətini təsdiq edən sənədin surəti**;
- Ərizəçinin **vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti**;
- Ərizəçi hüquqi şəxs olduqda, onun **idarəetmə orqanının rəhbəri (rəhbərləri) haqqında məlumatlar** (adı, soyadı, atasının adı və vəzifəsi);
- **Məsul şəxs (şəxslər) haqqında məlumatlar** (adı, soyadı, atasının adı və fərdi identifikasiya nömrəsi);
- Məsul şəxsin (şəxslərin) **müəyyən olunmasını təsdiq edən sənədin surəti**;
- **avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) və ekoloji sinifi təsdiq edən Sertifikat**
- avtonəqliyyat vasitələrindən hər biri üzərində ərizəçinin **mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti**;
- Sürücünün (sürücülərin) **sürücülük vəsiqəsinin (vəsiqələrinin) surəti** və əmək müqaviləsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin **"əmək müqaviləsi bildirişi" altsistemindən çıxarış**;
- Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan **icbari sığorta müqaviləsi və beynəlxalq sığorta müqaviləsi – Azərbaycan Yaşıl Kartı**;
- avtonəqliyyat vasitəsi **sürücüsünün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması üzrə icbari sığorta şəhadətnamələrinin surəti (elektron qaydada bağlanmış icbari sığorta şəhadətnamələrinin seriya və nömrəsi)**;
- Avtonəqliyyat vasitəsinə (vasitələrinə) texniki xidmət göstərilməsi, onun (onların) saz vəziyyətdə saxlanılması və təmiri üçün **texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədin və ya belə xidmətləri göstərəcək şəxs (şəxslər) ilə bağlanmış müqavilənin (müqavilələrin) surəti**;
- Fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin)/məsul şəxsinin ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə **məhkumluğunun olmaması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış**;
- son 12 (on iki) ay ərzində, hər birinə ayrı-ayrılıqda tətbiq olunmaq şərti ilə, ərizəçinin, onun məsul şəxsinin (şəxslərinin) və sürücüsünün (sürücülərinin) Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin **326-1-ci, 332-ci, 337-ci və 353-cü maddələrindən** hər hansı biri üzrə nəzərdə tutulmuş inzibati xətalərin törədilməsi ilə bağlı **ümmümlikdə beş dəfədən artıq məsuliyyətə cəlb olunmaması** barədə Azərbaycan Respublikasının **Daxili İşlər Nazirliyi** tərəfindən, Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin **348-ci maddəsi üzrə isə** müvafiq qaydada Azərbaycan Respublikasının **Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən verilən arayış**;
- Məsul şəxsin (şəxslərin), habelə sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə beynəlxalq sənişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sənişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası" üzrə **hazırlıq və ya yenidən hazırlıq keçməsi haqqında şəhadətnamənin surəti**;
- Sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənməsi üçün istifadə edilən daşıyıcı kartının və müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi olan avtonəqliyyat vasitələri **sürücülərinin rəqəmsal taxoqraf kartlarının olması barədə məlumat**.
- mülkiyyət, istifadə və ya icarə hüququ ilə yalnız bir avtonəqliyyat vasitəsinə malik olduqda, 9000 (doqquz min) avro, iki və daha çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 5000 (beş min) avro aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması barədə ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatları və birləşdirilmiş (konsolid edilmiş) **maliyyə hesabatları (auditor rəyi əlavə edilməklə), habelə maliyyə vəziyyəti barədə bank arayışı**;
- Nəqliyyat vasitəsi tərəfindən ətraf mühitə buraxılan işlənmiş qazların tullantısı və səs-küyü, nəqliyyat vasitəsinin və qoşqunun təhlükəsizlik tələbləri, eyni zamanda **istismara yararlılıq haqqında Sertifikatlar**.